

Nəticə / Conclusion

Neticədə deyə bilərik ki, nitqdən istifadə zamanı bizim simamız emosiyalarımızın, hissələrimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəcisinə çevirilir, o, bizə təkcə verbal yolla deyil, qeyri-verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan şəxsiyyəti onun “ruhunun”, başqa sözlə, onun bütün psixi təzahürünün sifatıdır.¹⁴ Bu sıfət nitq vasitəsi ilə öz portretini çəkərək ətrafına nümayiş etdirir. Nitq mədəniyyəti isə geniş mənada fikir, düşüncə mədəniyyətidir. Öz düşüncəsinə, simasını, yəni şəxsiyyətini danışmaq və yazmaqla ifadə edərək kamil nitqə malik olmaq mədəni nitqin əsas əlamətidir. Elə bu əlamət fikri dəqiq və aydın, yiğcam və təsirli ifadə etməyi də özündə eks etdirir.

İstifadə edilmiş ədəbiyyat / References

1. Abdullayev N. (2013). Nitq mədəniyyətinin əsasları. Bakı, 277 s.
2. Azərbaycan dilinin izahlı lügəti. (2006). IV cild. Bakı, Şərq-Qərb. 712 s.
3. Çobanov M. (2016). Azərbaycan dili. Elm və Təhsil, Bakı.
4. Həsənov C. (2010). Şəxsiyyətin inkişafında və formallaşmasında təlim-tərbiyənin rolü. Respublika qəzeti, 28 oktyabr, s.6
5. Hüseynov S., Qaracayeva E. (2016). Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, Elm və Təhsil. 408 s.
6. Qurbanov A. (1988). Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı.
7. Qurbanov A. (1993). Ümumi Dilçilik. 3 cilddə, II cild. Bakı, Maarif Nəşriyyatı. 272 s.
8. Şiriyev F. (2014). Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika. Bakı, Nurlan. 400 s.
9. <http://intangible.az/front/az/aboutExample/21990>
10. <https://rezonanss.com/səxsiyyətin-psixologiyası/>

¹⁴ <https://rezonanss.com/səxsiyyətin-psixologiyası/>

NITQ MƏDƏNIYYƏTİ

Nitq mədəniyyəti və düzgün yazı təlimi

Aliya Musayeva

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan.

E-mail: aliya.musali@yahoo.com

<https://orcid.org/0000-0002-2782-8380>

XÜLASƏ

Nitq mədəniyyəti bir elm sahəsi olaraq dilçiliyin ən aktual problemlərindən biri kimi diqqət mərkəzindədir. İfadə olunan hər hansı bir fikir nitq mədəniyyətinin təhləbləri baxımından düzgün, aydın, məntiqli, yiğcam, solis, zəngin, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Bu şərtlər nitq mədəniyyətinin təhləblərini təşkil edir. Nitq mədəniyyəti isə ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu baxımdan nitq mədəniyyəti həm də mədəni insan şəxsiyyətinin formallaşmasında önemli rol oynayır. Nitq mədəniyyətimizin nəzəri və tətbiqi cəhətləri bilavasitə düzgün yazı təlimi, orfoqrafiya ilə bağlıdır. Məqalədə məsələnin bu cəhətinin araşdırılmasına xüsusi fikir verilmiş, Azərbaycan nitq mədəniyyətinin düzgün yazı təlimi ilə əlaqə məsələləri geniş şəkildə tədqiq və təhlil edilmişdir.

ACAR SÖZLƏR

nitq mədəniyyəti, dil, düzgün yazı təlimi, orfoqrafiya

MƏQALƏ TARİXÇƏSİ

göndərilib – 04.05.2020
qəbul edilib – 19.05.2020

Speech culture and correct writing training issues

Aliya Musayeva

Doctor of Philosophy in Philology, The Institute of Linguistics named after Nasimi of ANAS.
Azerbaijan. E-mail: aliya.musali@yahoo.com
<https://orcid.org/0000-0002-2782-8380>

ABSTRACT

Speech culture as a field of science is in the center of attention as one of the most pressing problems of linguistics. Any idea expressed must be correct, clear, logical, concise, fluent, rich, harmonious, simple, accurate and understandable in terms of the requirements of speech culture. These conditions constitute the requirements of speech culture. Speech culture is one of the most important and leading components of general culture. In this regard, the culture of speech also plays an important role in the formation of a cultured human personality. Theoretical and applied aspects of our speech culture are directly related to correct writing training and spelling. The article pays special attention to the study of this aspect of the issue, extensively researched and analyzed the issues related to the correct writing training of the Azerbaijani speech culture.

KEYWORDS

speech culture, language, correct writing training, spelling

ARTICLE HISTORY

Received – 04.05.2020
Accepted – 19.05.2020

Giriş / Introduction

Dilin ifadə imkanları o qədər genişdir ki, sözlərin hansı mətndə necə işlənməsi haqqında konkret hökm vermək qeyri-mümkündür. Çünkü eyni bir dildə danışan hər şəxsin öz danışq tərzi, öz ifadə üslubu var. Amma dilin müqəddəsliyini qorumaq, onun ədəbi dil kimi inkişafi naminə yazı və nitq prosesində heç kim ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır. Bu normalara əməl etmək hamımızın şərəfli vəzifəsidir. İfadə olunan hər hansı bir fikir nitq mədəniyyətinin tələbləri baxımdan düzgün, aydın, məntiqli, yiğcam, səlis, zəngin, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Bu şərtlər nitq mədəniyyətinin tələblərini təşkil edir. Nitq mədəniyyəti isə ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu baxımdan nitq mədəniyyəti həm də mədəni insan şəxsiyyətinin formallaşmasında önemli rol oynayır.

Məhz bu səbəbdən bu elm sahəsi dilciliyin ən aktual problemlərindən biri kimi diqqət mərkəzindədir. Nitq mədəniyyəti anlayışına dilcilikdə adətən belə tərif verilir: "Nitq mədəniyyəti tətbiqi dilcilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübə tədbirlər kompleksidir" [3, s.105].

Akademik Afad Qurbanov isə nitq mədəniyyətinin nəzəri məsələlərindən bəhs edərkən aşağıdakı cəhətlərə diqqəti çəkirdi: "Hər bir şəxsin həm şifahi, həm yazılı nitqi zəngin lüğət tərkibinə malik olmalı, orfoepik və orfoqrafik normalara əsaslanmalı, qrammatik qayda-qanunları, üslubi normaları gözləməlidir. Bunlar ümumilikdə ədəbi dil normalarını təşkil edir. Azərbaycan dilciliyində bu normalar müasir ədəbi dilimizin inkişaf səviyyəsi əsasında yenidən işlənməli, əsaslı şəkildə dəqiqləşdirmələr, təkmilləşdirmələr aparılmalıdır" [7, s.15].

Onu da qeyd etmək lazımdır ki, nitq mədəniyyətinin ən başlıca əlamətlərindən biri düzgün nitqdir. Düzgün nitqin əsas şərti ədəbi dil normalarına əməl olunmasından ibarətdir. Burada üslubi normalara riayət olunmasına xüsusi fikir vermək lazımdır. Müşahidələr göstərir ki, dövri mətbuatda, qəzet və jurnal sahifələrində, radio və televiziyyada, eyni zamanda dərsliklərdə dilimizin üslub normalarının tez-tez pozulması baş verir. Üslub normalarının gözlənilməməsi nəticəsində yazılı və şifahi nitqdə yersiz təkrarlar, fikir dəlaşıqlığı, sözçülük, tavtalogiya və s. hallar özünü göstərir. Nitq mədəniyyətinin inkişafına mənfi təsir göstərən amillərdən biri də şivəçilikdir. Bu mənfi cəhət aktyorların, müəllim və şagirdlərin nitqində daha çox nəzərə çarpar.

NITQ MƏDƏNİYYƏTİ

Nitq mədəniyyəti anlayışı, termini bəzən dil mədəniyyəti termini ilə verilir. Təsadüfi deyildir ki, XX əsrin son 50-ci illərində “Dil mədəniyyəti” adlı silsilə məqalələr məcmuəsi nəşr olunmuşdur. Bizə elə gəlir ki, bu qarışılıq rus dilindən qaynaqlanır. Belə ki, rus dilində “reç” sözü yerinə görə üslubi cəhətdən həm nitq, həm dil mənasında işlədir. Müqayisə et: “Русская речь” və “Культура речи” terminləri, ifadələri. Bizdə də bu sinonimlik bir müddət davam etmiş, ən nəhayət “Nitq mədəniyyəti” termini irəli çıxmış, sabitləşmişdir. Əslində nitq mədəniyyəti anlayışı məzmunca elə dil mədəniyyəti anlayışını ifadə edir. Çünkü nitq mədəniyyəti də dil mədəniyyətinə olduğu kimi ədəbi dilin normaları anlayışı ilə six şəkildə bağlıdır. Nitq mədəniyyəti də həm şifahi ədəbi dil, həm də yazılı ədəbi dil sahələrini əhatə edir.

Məlumdur ki, xalqımız müstəqillik əldə etdikdən sonra dilimiz dövlət dili statusu aldı. Dil haqqında Qanun qəbul edildi. Bu dövrdə Azərbaycan dövlətinin dil siyasetində nitq mədəniyyəti məsələsi yenidən aktuallaşdı. Belə ki, Ümummili lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixdə imzaladığı Fərmandanda Azərbaycan Respublikasının on illik inkişafında Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində görülməli çox işlərin olduğu göstərilərkən Azərbaycan ədəbi dilinin normallarına lazıminca əməl edilməməsi, nitq mədəniyyəti məsələlərinin tətbiqinə və nizamlanmasına kəskin ehtiyac duyulması xüsusilə vurgulanır (bax: Bakı şəhəri, 2 yanvar 2003, № 835). Ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilciliyin inkişafına dair Dövlət Proqramı”nda nitq mədəniyyətinin yüksəldilməsi ilə yanaşı, bu fənnin ali məktəblərin tədris planlarına daxil edilməsi haqqında xüsuslu bənd verilmişdir. Bu dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar yüksək səviyyədə Dövlət Dil Komissiyası, Terminologiya Komissiyası, Toponimika Komissiyası, Orfoqrafiya Komissiyası yaradılmış, bu sahədə işlər canlandırılmışdır. Bu dil məsələlərinin yeni tələblər səviyyəsində yüksək peşəkarlıqla araşdırılması dolayısı ilə nitq mədəniyyəti məsələlərinin təkmilləşdirilməsi, yüksəldilməsi işinə xidmət göstərməkdədir. Təsadüfi deyildir ki, indi dilçilər nitq mədəniyyəti ilə əlaqədar Azərbaycan dilinin tətbiqi məsələlərinə daha çox diqqət yönəldirlər. Ona görə də, ali məktəblərdə artıq “Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunmağa başlamışdır [4, s.8-9].

Nitq mədəniyyətinin inkişafında dilcilik nəzəriyyəsinin müstəsna əhəmiyyəti vardır. Yalnız həqiqi dilcilik nəzəriyyəsi əsasında konkret bir dilin orfoqrafik, orfoepik, leksik, qrammatik və üslubi normalarını elmi cəhətdən müəyyənləşdirmək olar.

Azərbaycan orfoepiyası üzrə nitq mədəniyyətinin problemləri daha çoxdur. Akademik M.Şirəliyev hələ XX əsrin 70-ci illərində bu məsələ ilə əlaqədar yazdı:

“Mədəniyyətimizin inkişafı elə bir səviyyəyə gəlib çatmışdır ki, artıq orfoepiya qaydalarını vermək günün vacib məsələlərindən biri olmuşdur”. Orfoepiya qaydalarının əsaslarını vermek üçün bir sıra işlər görülməlidir:

1. Hər şeydən əvvəl orfoepiyanın əsasları müəyyənləşdirilməlidir;
2. Orfoepiya prinsipləri müəyyən edilməlidir;
3. Orfoepiyanın orfoqrafiyaya yaxınlaşan və ayrılan cəhətləri göstərilməlidir;
4. Orfoqrafiyada qəbul edilməyen fonetik hadisələrə (assimiliyasiya, dissimiliyasiya, proteza və s.) orfoepiyada nə dərəcədə yer verilməlidir;
5. Alınma sözlərin orfoepiyası qaydaya salınmalıdır [8, s.9].

Nitq mədəniyyətinin orfoqrafiya sahəsinin, düzgün yazı taliminin əsaslarının müəyyən edilməsi də dilçilik nəzəriyyəsinin inkişaf məsələsi ilə bilavasitə bağlıdır. Bildiyimiz kimi, 1936-cı ildən 1958-ci ilə qədər Azərbaycan dilinin orfoqrafiyasında altı dəfə dəyişiklik edilmiş, xüsusən 1936-40-ci illər arasında hər iki ildən bir yeni orfoqrafiya qaydaları tərtib olunmuşdur. Burada bir haşıya çıxaraq qeyd edək ki, elə müstəqillik illərində də orfoqrafiya lüğəti və qaydaları ilə əlaqədar problemlər yaranmış, hətta orfoqrafiya lüğətimizin 2013-cü il nəşrində də bir sıra yanlışlıq yol verilmişdir. Bu nöqsanları aradan qaldırmaq üçün orfoqrafiya qaydalarına yenidən baxılmış, məsələ ümumxalq müzakirəsinə çıxarılmışdır. Bundan sonra ümumiləşdirilmiş 64 bəndlik yeni orfoqrafiya qaydaları qəbul edilmişdir. AMEA Nəsimi adına Dilçilik İnstitutu kollektivinin həyata keçirdiyi səmərəli fəaliyyət nəticəsində bu iş başa çatdırılmış, yeni orfoqrafiya lüğətinin nəşri 2020-ci ilə planlaşdırılmışdır.

Onu da qeyd etmək lazımdır ki, XX əsrin 70-ci illərində professor Ə.Əfəndizadə yuxarıda təsvir etdiyimiz vəziyyətin beş səbəbi olduğunu göstərmişdir. O yazdı: “Orfoqrafiyamızın bir neçə dəfə yenidən işlənib hazırlanması, ayrı-ayrı dövrlərdə onun bir sıra qaydalarının sabitləşə bilməməsi dilçilik elmimizin vəziyyəti ilə six əlaqədar idi. Hələ orfoqrafiyamızın yaradılması və onun daha da təkmilləşdirilməsinin ilk dövrlərində dilimizin leksikasını, fonetikası və qrammatikasını öyrənmək sahəsində çox az iş görülmüş, ədəbi tələffüz qaydalarının tədqiqi məsələsinə isə heç təşəbbüs belə göstərilməmişdir. Halbuki orfoqrafiyamızda hər bir qaydanın müəyyən elmi əsaslar üzərində qurulmasına, dilimizin xüsusiyətlərini özündə düzgün əks etdirə bilməsinə nail olmaq üçün buna böyük ehtiyac vardı. Lakin həmin dövrlərdə başlayaraq dilçilik elmimizin tədricən inkişaf etməsi, dilimizin qayda-qanunlarını, xüsusiyətlərini tədqiq etməkdə müəyyən nailiyyətlər qazanması orfoqrafiyamızda olan nöqsanların, zəif cəhətlərin meydana çıxarılıb aradan qaldırılmasına, şübhəsiz, böyük təsir göstərmişdir. Məhz buna görədir ki, xüsusən 1940, 1954 və 1958-ci illərdə qəbul olunmuş

“Qaydalar”ın istər sistemində, istərsə də izahında elmlilik daha çox hiss olunur” [5, s.79-80].

Akademik A.Axundovun da istinad etdiyi görkəmli metodist alim Ə.Əfəndizadənin “Düzgün yazı təliminin elmi əsasları” kitabı nitq mədəniyyətimizin nəzəri və tətbiqi cəhətləri ilə bilavasitə bağlı olan orfoqrafiya məsələlərinə həsr olunmuşdur. Müəllif doğru olaraq vurgulayırlar ki, orfoqrafiya və onun təlimi ilə əlaqədar problemlərin tədqiqində hər şeydən əvvəl dil ünsiyyətinin şifahi və yazılı formaları arasındaki əlaqənin xüsusiyyətlərini – qanuna uyğunluqlarını nəzərə almaq lazımdır. Müəllifin şifahi və yazılı nitq haqqında verdiyi izahatdan aydın olur ki, təlimdə yazı savadı ilə şifahi nitq vəhdətdə öyrədilməlidir. Bir sıra müəllimlərin dil təlimini başlıca olaraq yazı təlimi ilə məhdudlaşdırılmalarını, əsas diqqəti şagirdlərin yazı savadına vermələrini normal hal hesab etmək olmaz. Beş fəsildən ibarət olan bu qiyəmtli əsərin I fəsil “Dil ünsiyyətinin xüsusiyyətləri və düzgün yazı təliminin ümumi prinsipləri” adlanır. Burada dil ünsiyyətinin şifahi və yazılı formaları, onların qarşılıqlı əlaqəsindən, düzgün yazı təliminin ümumi metodik prinsiplərdən, orfoqrafiya və onun bölmələrindən bəhs olunur. II fəsildə Azərbaycan dili qrafikasının xüsusiyyətləri və yazı təlimi məsələləri izah edilir. III fəsil “Azərbaycan dili orfoqrafiyasının xüsusiyyətləri düzgün yazı təliminin əsasları kimi” adlanır. Burada orfoqrafiyanın qrafika ilə qarşılıqlı əlaqəsi, orfoqrafiyanın spesifikasi, əsas xüsusiyyətləri və orfoqrafiyanın prinsipləri şərh edilir. IV fəsildə orfoqrafiya və orfoepiyanın qarşılıqlı təliminin əsasları araşdırılır. V fəsil “Düzgün yazı təlimində qrammatikanın yeri və əhəmiyyəti” adlanır. Burada ilk öncə orfoqrafiyanın qrammatika ilə əlaqəli tədrisinin vacibliyini əsaslandıran başlıca amillər müəyyən edilir. Sonra söz kök və əsaslarının, şəkilçilərin, köməkçi nitq hissələrinin yazılışı ilə əlaqədar qaydalar şərh olunur.

Nəticə / Conclusion

Apardığımız tədqiqatlara əsasən müəyyən edilmişdir ki, qrammatik-orfoqrafik qaydaların qrammatik xarakteri mütləq onların tələffüzə münasibəti ilə vəhdətdə öyrənilməli və həmin qaydaya aid çalışmalar sistemində bu vəhdətin mühüm bir prinsip kimi əsas tutulması vacib hesab edilməlidir. Nitq mədəniyyəti, düzgün yazı təliminin öyrənilməsi və təbliği istiqamətində əsaslı iş aparılmalıdır. Bu sahədə kifayət qədər elmi-tədqiqat işləri görülmüşdür.

İstifadə edilmiş ədəbiyyat / References

1. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilciliyin inkişafına dair Dövlət Programı”.
2. Abdullayev Ə. (1985). Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı. V.İ.Lenin adına APİ nəşri, 92 s.
3. Axundov A. (2006). Ümumi dilçilik. Bakı, Maarif. 280 s.
4. Babayev A. (2008). Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, Təhsil. 621 s.
5. Əfəndizadə Ə. (1975). Düzgün yazı təliminin elmi əsasları. Bakı, Maarif. 176 s.
6. Xudiyev N. (2010). Heydər Əliyev və Azərbaycan dili. Əsərləri, X cild, Bakı. 542 s.
7. Qurbanov A. (1988). Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı, V.İ.Lenin adına APİ nəşri.
8. Nitq mədəniyyəti məsələləri. (1969). Bakı.